

Vətən torpağı o qədər müqəddəsdir ki, oğullar ondan ötrü düşünmədən canlarından keçirlər. Dünyanın ən əziz neməti olan canlarını fəda edən oğullar bu torpağın əbədi, bölnüməz olduğunu bir daha sübut edir, adlarını Vətən torpağına böyük hərflərlə yazırlar. Vətənə olan son-suz sevgilərini, qəlblərinin dərinliyində gəzdirdikləri Vətən məhəbbətini oğullar ölümləri ilə təsdiqləyirlər:

*Ayaq basdıığım  
Vətən torpağı  
Ürəyimin başından keçir...*

Vətən sevgisini ürəyinin başında gəzdirən qeyrətli, vətənpərvər oğullardan biri də Ömer Rəşad oğlu Rəhimli idi. 1 fevral 2002-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində ziyalı ailəsində dünyaya göz açan Ömer hələ uşaqlıqda vətənpərvər bir oğul kimi torpaqlarımızın yarasının sağalacağına inanır, böyüyəndə onu göz bəbəyi kimi qoruyacağını söyləyirdi.

### *Birinci Qarabağ savaşında*

*Hindarx oğulları qarı düşmənlə üzü vuruşmuş, gənclərin bir neçəsi Vətən yolunda şəhid olmuşlar. Onların şərəfli döyüş yollarını davam etdirən Ömer də bu qəsəbənin övladlarının neçə vətənpərvər, torpaqsevər olduqlarını öz igitliyi ilə bir daha nümayiş etdirdi. Mühəribə başlananda o, həqiqi əsgəri*

# "Şəhid olmağım gəldi"

*xidmətdə idi. Sumqayıtda N saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən Mühəbbəsinə Ömrə oktyabrın 6-da qatılır. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Laçın, Xocavənd və Daşaltıda gedən qızışın döyüşlərin fəal iştirakçısı idi. Düşməndən azad etdikləri hər bir torpağa Ağcabədi, Hindarx, Ömrə Rəhimli sözlərini öz silahı ilə yaza-yaza gedən Ömrə Qubadlını azad etdikdən sonra evlərinə zəng edib, buranın dağlarının, meşələrinin necə əsrərəngiz gözəlliyə malik olduğunu vurğulayıb. Deyib ki, ölərəm, bu torpağı düşmənə vermərəm. Heyif deyil, belə torpağa düşmən ayağı dəysin. Bu torpaqlara baxanda adamın ruhu dincəlir. Cənnətdir buralar. Nə yaxşı ki, bu gözəl torpaqları qaytara bildik. İndi adam rahat ola bilər...*

Ömer yaralanandan sonra əmisi ilə telefon səhbətində bildirir ki, xoşbəxtəm, mənim də qanım bu torpağa töküldü. Gərgin döyüşdə ağır yaralanan topçu Öməri xilas etmək mümkün olmadı. Çox qan itirdiyindən o, dünyasını dəyişdi. Vətən yolunda o, ən uca zirvəyə yüksəldi, şəhid oldu.

Ömer əsgərliyə gedəndə doğma məktəbə gəlir. Sevimli tarix müəllimi



Könül Cəfərovanın sinfinin qapısını dö-yür. Müəllim onu görüb çox sevinir və gəlinşinin səbəbini soruşanda Ömer gü-lümşəyir:

- "Müəllim, əsgərliyə gedirəm. Gəldim ki, görüşək. Bəlkə bir də..." Sinfin əşəqləri bu zaman hamısı bir nəfər kimi ayağa qalxır və ucadan deyirlər:

Şəhidlər ölməz, Vətən bölməməz!

Ömer bu sözlərdən duyğulanır, "Nə yaxşı sözlərdir, lap şəhid olmağım gəldi", - deyə söyləyir.

Könül müəllim sevimli şagirdi haqqında ağızdolusu danışdı: "Ömer çox

tərbiyeli, ağıllı, zarafatçı oğlan idi. Dərs zamanı həmişə Vətən ruhlu, torpaq sevgili suallar verirdi. Bir dəfə soruştu ki, müəllim, yəni bir gün torpaqlarımız mütələq azad olacaqdır? Mən də, "Hə oğlum, mütələq. Azərbaycan oğulları torpaqlarımızı düşməndən azad edəcəklər" dedim. Sakitləşdi, "Mən də elə düşünürəm" dedi.

Bir dəfə də Mübariz İbrahimovla bağlı sual verdi. Onun haqqında geniş danışmağımı xahiş etdi. Mən də bir tarix müəllimi kimi, Mübarizin canlı örnəyini təsvir etdim. Dədim ki, Mübariz əsl vətənpərvər, qəhrəmanlıq nümunəsi idi. İndi onun apardığı mübarizəni siz, bu gənki gənclər davam etdirməlisiniz. Mənimlə razılaşdı, hər bir Azərbaycan oğlunun Mübariz olmağının vaxtı yetişdiyini söylədi".

Atası Rəşad müəllim: "Ömer fəxr etməli həyat yolu keçdi. Mən qürur du-yuram ki, oğlum az ömrü ilə xeyli iş gördü. Bir Azərbaycan əsgəri kimi bir çox torpaqlarımızın işğaldan azad olunmasında iigidlik və rəşadət göstərdi. Vətənə öz oğul borcunu ləyaqətlə yeri-nə yetirdi. Bu torpaq uğrunda qan axıdı, canını fəda etdi.

Ömer nənəsi, babası ilə çox yaxın, məhrİban idi. Həmişə onlarla dərdləşər,

məsləhətləşərdi. Onun ölümünə tab gə-tirə bilməyən nənəsi, o şəhid olandan 5 gün sonra həyatdan köcdü. Sevimli nə-vəsinə yaxın olmaq üçün dünyasını dəyişdi.

### *Babası Akif kişi*

Ömər haqqında danışanda fərəhdən dildi ağızına sığırı: "Çox baməzə, zara-fatçı idi Ömər. Öz nikbinliyi, həyat eş-qi ilə çoxlarından seçilirdi. Nənəsini, babasını çox sevirdi. Bizə dərin tellərlə bağlı idi. Atasına demədiklərini mənə söyləyirdi, çox şeylərdən danışır, məs-ləhətləşirdik. Yaziq arvad onun ölüm xəbərindən sonra yaşaya bilmədi... Ömər mühəribədə də zarafatından qal-mırdı: "Baba, yaxşı təzə texnikalar ələ keçirmişik, yaxın da deyilsən ki, sənə bir-iki traktor, maşın yollayıb..." Hələ də onun ölümünə inana bilmirəm. Elə gözləyirəm ki, nə vaxtsa qapını açıb gü-lə-gülə içəri girəcəkdir. Bircə təsəllim var ki, Ömər canını müqəddəs torpaqlarımız, Qarabağımız uğrunda fəda etdi".

... Ömər cəmi on səkkiz ilə yaxın ömür sürdü. Canını Vətən yolunda əsrigəmədən şəhidlik zirvəsinə yüksəldi. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunan şəhi-dimiz öz adını, soyadını təkcə azad etdikləri torpağa yox, həm də bizlərin yaddaşına böyük hərflərlə yazdı. Elə yazdı ki, bu yazı heç zaman po-zulmayacaq, Ömərin adı qəlbimizdə əbədi yaşayacaqdır.

Adil MİSİRLİ